

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№328/1

23 fevral 2021-ci il

**Azərbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il üzrə fəaliyyətinin
yekunlarına dair hesabat barədə**

Auditorlar Palatasının 2021-ci il üzrə iş planının 8.2-ci "Auditorlar Palatasının struktur bölmələrinin 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatlarının hazırlanması" və 8.4-cü "Auditorlar Palatasının 2020-ci il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması" bəndlərinə müvafiq olaraq hazırlanmış "Azərbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabat"ı və bu hesabata dair Palatanın icraçı direktoru S.Gülməmmədovun təqdimatını müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. "Azərbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair hazırlanmış hesabat" bəyənilsin (əlavə olunur) və Palatanın fəaliyyəti yüksək qiymətləndirilsin.

2. Auditorlar Palatasının struktur bölmələri tərəfindən hesabat ili ərzində 2020-ci il üzrə iş planında nəzərdə tutulan 60-dan çox, o cümlədən "Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyası"nın (2021-2030-cu illər üzrə) hazırlanması, "Auditorun şəxsi kabineti" sisteminin istifadəyə verilməsi, "Auditorların müstəqillik qaydaları"nın tərcüməsi və nəşri, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar Toplusu"nun (2010-2020-ci illər) hazırlanması və nəşri, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvlük tələblərinə (SMO) uyğun olaraq hazırlanmış Auditorlar Palatasının 2021-2024-cü illər üzrə Fəaliyyət Planının hazırlanması, Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2020-ci il 24 noyabr tarixində "Qələbəyə aparan yol: iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" mövzusunda onlayn elmi-praktik konfransın keçirilməsi, Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair Təlimatın 2018-ci il versiyasının tərcüməsi və nəşr etdirilməsi, auditor fəaliyyəti ilə əlaqədar, o cümlədən Palata üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq pandemiya dövründə auditin aparılması və onun keyfiyyətinə nəzarətə dair bir sıra təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması, distant qaydada vebinarların, kursların və sair tədbirlərin həyata keçirilməsi müsbət hal kimi dəyərləndirilsin.

3. Auditorlar Palatasının r hb rliyin  (S.G lm mm dov, Q.Bayramov, F.Qarayev, N.Talıbov, Y.Namaz liyev, N.Quliyeva) v  struktur b lm lərinin r hb rl rin  (V.R himov, E.İbrahimov, V.Cavadov, Q. hm dov, E.Behbudova) tapşırılsın ki, Auditorlar Palatasının 2021-ci il  zr  iř planında n z rd  tutulan t dbirl rin vaxtında v  y ks k keyfiyy tl  h yata ke irilm sini t min etsinl r.

4. 2020-ci il  zr  hesabatın hazırlanmasına m sul olan icra ılara (S.G lm mm dov, Q.Bayramov, N.Talıbov, F.Qarayev, N.Quliyeva) tapşırılsın ki, cari ilin 15 mart tarixindək “Az rbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il  zr  f aliyy tinin yekunlarına dair hesabat”ın icmalının hazırlanıb Az rbaycan Respublikası Prezidentinin Administrasiyasına v  dig r aidiyyatı qurumlara g nd rilm si t min edilsin.

5. Palata s drinin m řaviri F.Qarayev  v  Maliyy  t minatı v  xarici  laq l r idar sin  (V.R himov, F.Kamalova) tapşırılsın ki:

5.1. İki h ft  m dd tində Auditorlar Palatasının icra ı direktoru S.G lm mm dov t r find n 2020-ci ilin yekunlarına dair hesabat  zr  hazırlanmış t qdimatın ingilis v  rus dill rin  t rc m  olunmaqla Palatanın internet s hif sində yerl řdirilm si t min edilsin;

5.2. Cari ilin 01 may tarixindək “Az rbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il  zr  f aliyy tinin yekunlarına dair hesabat”ın icmalının az rbaycan, ingilis v  rus dill rində Palatanın internet s hif sində yerl řdirilm si v  Auditorlar Palatasının h qiqi  zv  olduđu Beyn lxalq M hasibl r Federasiyasına (IFAC) v  Avropa M hasibl r v  Auditorlar Federasiyasına (EFAA) g nd rilm si t min edilsin.

6. Auditorlar Palatasının r hb rliyi t r find n “Az rbaycan Respublikası Auditorlar Palatasının 2020-ci il  zr  f aliyy tinin yekunlarına dair hesabat”ın icmalının ictimaiyy t  a ıqlanması m qs dil  KİV-d  m qal  v  ř rl rin d rc etdirilm si m qs d m vafiq hesab edilsin.

7. Bu q rarın m tni v  Auditorlar Palatasının 2020-ci ilin yekunlarına dair hazırlanmış t qdimat Palatanın internet s hif sində yerl řdirilsin.

řuranın s dri

Vahid Novruzov